



Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır

İlham Əliyev



Qəzet 1921-ci
ildən çıxır

ŞƏRQ qapısı

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Sayı: 173 (20.827)

17 sentyabr 2013-cü il, çərşənbə axşamı

Gündəlik ictimai-siyasi qəzet

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Rəsmi xronika

Sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin edilmiş xüsusi əlaqələndiricisi, ATƏT-in Parlament Assambleyasındakı Fransa nümayəndə heyəti rəhbərinin birinci müavini Mişel Vuazəni və Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Tierri Marianini qəbul etmişdir.

* * *

Sentyabrın 16-da Bakının Yasamal rayonundakı 158 nömrəli tam orta məktəb əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 13 sentyabr tarixli Sərəncamı ilə 2013/2014-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş bir qrup tələbəyə Prezident təqaüdü verilmişdir. Həmin tələbələr arasında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin məzunları da vardır:

Bağırov Mənsur Mahmud oğlu
Əsgərova Müşfiqə Qasım qızı
Həbibbəyli Tuncay Həbib oğlu
İsmayılova Fatma Abdulla qızı
Qurbanova Surə Urfullah qızı
Mikayılova Nərmən Oktay qızı

Şərur rayonunun Dəmirçi kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: **“Bölgələrin inkişafı hər bir ölkənin real gücünü göstərir. Son illərdə Azərbaycanın bölgələrində aparılan işlər bir daha Azərbaycanın qüdrətli**

ölkə olduğunu təsdiqləyir. Çünki hər bir yerdə, hər bir bölgədə inkişaf, quruculuq işləri gedir”.

2009-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət

Proqramı çərçivəsində aparılan quruculuq işləri nəticəsində Şərur rayonu da müasir görkəm almışdır. Rayon mərkəzində və kəndlərdə tikilən yeni sosial obyektlər insanların rahatlığının təmin olunmasına mühüm töhfə

verməklə yanaşı, Şərurun simasını da başdan başa dəyişmişdir.

Sentyabrın 16-da Şərur rayonunun Dəmirçi kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Bilik Günü Dəmirçi kənd tam orta məktəbinin yeni binasının açılışı ilə qeyd olunmuşdur

Sentyabrın 16-da Dəmirçi kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.

Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, hər il sentyabrın 15-də ölkəmizdə yeni tədris ilinin başlandığını və Bilik Günü'nün qeyd edildiyini bildirmiş, bu münasibətlə ümumtəhsil məktəblərinin şagirdlərini, ali və orta ixtisas məktəblərinin tələbələrini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, bütün pedaqoji kollektivləri və valideynləri təbrik edərək demişdir: “Muxtar respublikamızda yeni tədris ilində yeni təhsil müəssisələrinin istifadəyə verilməsinin özünəməxsus əhəmiyyəti formalaşmışdır. Bu gün Şərur rayonundakı Dəmirçi kənd tam orta məktəbinin yeni binası şagird və müəllimlərin istifadəsinə verilir. 1026 şagird yerlik məktəb binasında təhsilin ən müasir standartlara uyğun şəkildə



vəzifələr düşür. Pedaqoji kollektivlər məsuliyyətlə və tələbkərliliklə çalışmalı, şagird, kursant və tələbələrə yüksək təhsilli vətəndaşlar kimi yetişdirməlidirlər”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, yetişməkdə olan gəncliyi müstəqil Azərbaycan dövlətinə sədaqət ruhunda böyütmək hər bir ailənin və pedaqoji kollektivin əsas vəzifəsi olmalıdır. Keçirilən dərslərdə dövlət rəmzlərinə, müstəqilliyimizə, Azərbaycan xalqının tarixinə, dilinə, adət və ənənələrinə, milli dəyərlərinə hörmət və qayğı aşılanmalı, gənclər vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar. Məktəblərdə yalnız fiziki cəhətdən hazırlıqlı və ya bilikli yox, eyni zamanda Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, Azərbaycançılıq ideyalarına sadıq olan, müstəqil və yaradıcı düşünən gənclər yetişdirilməlidir.

Ümummilli liderimiz Heydər Əliyev gənclərin, müəllim və valideynlərin təhsil və tərbiyə ilə bağlı vəzifələrindən danışaraq



qurulması üçün nümunəvi şərait yaradılmış, müasir informasiya sistemləri, elektron lövhələr quraşdırılmış, sinif otaqları, fənn laboratoriyaları yaradılmışdır. Dəmirçi kənd məktəbinin təhsil sahəsindəki nailiyyətləri əsas verir deyək ki, kollektiv yaradılan şəraitdən faydalanaraq bu nailiyyətləri daha da artıracaqdır”.

Ali Məclisin Sədri məktəbin kollektivini və kənd sakinlərini yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik etmiş, yeni tədris ilində uğurlar arzulamışdır.

Ali Məclisin Sədri qeyd etmişdir ki, hər bir xalqın inkişaf səviyyəsini onun mənsub olduğu ölkənin təhsil səviyyəsi ilə ölçürlər. Hələ qədim zamanlardan müdriklər belə deyirdilər ki, “inkişaf yalnız təhsil və biliyin hökmünə tabe etdirildikdə gözəl nəticələr

verə bilər”. Azərbaycanda təhsilin inkişafı, onun ölkəmizin və xalqımızın mənafeyinə uyğunlaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz Azərbaycana rəhbərliyinin bütün dövrlərində təhsili himayə etmiş, bu sahənin inkişafını dövlətin əsas vəzifəsi hesab etmişdir. Ümummilli liderimizin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın təhsil strategiyası bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilən “iqtisadi potensialın insan kapitalı potensialına çevrilməsi” prinsipi, eləcə də dünyanın yeni reallıqları nəzərə alınaraq davam və inkişaf etdirilir.

Ali Məclisin Sədri demişdir: “Muxtar respublikamızda da təhsilin inkişafı prioritet vəzifələr sırasındadır. Yeni məktəblər tikilərək



və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilir, müəllim və şagirdlər üçün nümunəvi şərait yaradılır. Təhsil müəssisələrində ən müasir informasiya texnologiyaları tətbiq olunur. Bir sözlə, şagird və tələbələrin zehni və fiziki inkişafı, bilik və bacarıqlarının artırılması üçün lazım olan bütün şərait yaradılır. Təhsil müəssisələrinin rəhbərləri, pedaqoji kollektivlər yaradılanlardan səmərəli istifadə etməli, təhsilin nəticəli olmasına, öz bəhrəsini verməsinə çalışmalıdırlar. Bu gün dünya təhsil sistemində inteqrasiya, təhsilin məzmun və formaca yeniləşməsi təhsilimizin qarşısında duran əsas vəzifədir”.

“Uşaqların və gənclərin əsl vətəndaş, yüksək səviyyəli mütəxəssis kimi hazırlanmasında təhsilin rolu böyükdür. Bu mənada məktəbin və müəllimlərin üzərinə mühüm

deyirdi ki, **“Müəllim öyrətməlidir, bilik verməlidir, tərbiyə verməlidir... Məktəbə qədəm qoyan uşaqlara, ali məktəblərə daxil olan tələbələrə tövsiyə edirəm ki, bu illərdən, günlərdən səmərəli istifadə etsinlər, onları itirməsinlər. Ancaq, təbii ki, burada valideynlərin də üzərinə çox böyük vəzifə və məsuliyyət düşür. Hər bir ailənin, hər bir valideynin bütün başqa qayğılardan ən böyük qayğısı öz uşaqlarını Azərbaycanın sağlam, bilikli, yüksək mədəniyyətli vətəndaşları kimi böyütməkdir. Bu gün məktəbə gedən uşaqlar Azərbaycanın vətəndaşı – yüksək mənada vətəndaş, yüksək biliyə malik olan vətəndaş, yüksək əxlaqa malik olan vətəndaş, dövlətçiliyə sdaqətli olan vətəndaş, vətənpərvər olan vətəndaş olmalıdırlar”.**

Ardı 2-ci səhifədə



Ali Məclisin Sədri ulu öndərimizin müəyyənləşdirdiyi vəzifələrin icrasında tədbir iştirakçılarına uğurlar arzulamışdır.

Məktəbin müəllimi Aygün Yusifova çıxış edərək demişdir ki, günü-gündən inkişaf edən, çiçəklənən doğma Azərbaycanı, eləcə də Naxçıvanı görən hər bir sakin qürur hissi keçirir. Dövlətimiz tərəfindən həyata keçirilən uğurlu sosial siyasət vətəndaşlarımız, ziyalılar tərəfindən təqdir olunur. Bilik Günü ərəfəsində müasir məktəb binasının istifadəyə verilməsi yeni tədris ilində müəllim və şagird kollektivinə ən böyük hədiyyədir. Məktəbdə təhsilin səmərəliliyini artırmaq üçün hər cür imkanlar yaradılmışdır. Aygün Yusifova göstərilən dövlət qayğısına əməli işləri ilə cavab verəcəklərinə, yaradılan yüksək təhsil şəraitindən düzgün istifadə edərək vətənpərvər və bilikli gənclər yetişdirəcəklərinə söz vermişdir.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev

20 ümumtəhsil məktəb binasında tikinti, əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Təkcə son 8 ildə muxtar respublikanın təhsil müəssisələri 1 milyon 754 minə yaxın dərsləklə təmin olunmuşdur. Məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatına dair dövlət proqramına uyğun olaraq, hər 15 şagirdə 1 kompüter düşməklə ümumtəhsil məktəblərinə 3183 kompüter dəsti verilmiş, bu kompüterlərin 83 faizi internetə qoşulmuşdur. Muxtar respublikanın ümumtəhsil məktəblərində quraşdırılan elektron lövhələrin sayı 500-ə çatdırılmışdır. Elektron lövhələrdən 117-si, kompüterlərdən isə 700-ü Şərur rayonunun ümumtəhsil məktəblərində quraşdırılmışdır.

Qeyd olunmuşdur ki, göstərilən belə yüksək diqqət və qayğı Naxçıvanda ali məktəblərə qəbul səviyyəsinin ilbəl artmasına səbəb olmuş, cari ildə ali məktəblərə sənəd verən abituriyentlərdən 1676-sı tələbə adını qazanmışdır.

Tələbə adını qazanan məzunlardan 312 nəfəri 500-700 arasında yüksək bal toplamış, onlardan 6 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür. Cari ildə məktəbi yüksək qiymətlərlə bitirən şagirdlərdən 15-i qızıl, 9-u isə gümüş medala layiq görülmüşdür. Piri Nağıyev göstərilən qayğıya görə muxtar respublikanın təhsil işçiləri adından minnətdarlıq etmişdir.



Ali Məclisin Sədri Şərur rayonunun ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan şagirdlərdən bir qrupuna kompüter dəsti hədiyyə etmiş, binanın açılışını bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, 3 mərtəbədən ibarət olan məktəb binasında 4-ü elektron lövhəli otaqla, 57 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinet, 3 kompüter otağı, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır.

Ali Məclisin Sədri bu il ilk dəfə birinci sinfə gedənlərin dərslər prosesi ilə marqlanmışdır. Bildirilmişdir ki, bu il muxtar respublikanın ümumtəhsil məktəblərində 4836 şagird ilk dəfə məktəbə qədəm qoymuşdur. Dəmirçi kənd tam orta məktəbində isə bu tədris ilində 48 şagird birinci sinfə qəbul olunmuşdur.

Kimya, biologiya və fizika laboratoriyalarında lazımi şərait yaradılmışdır. Xüsusi

cihaz və alətlər dəsti ilə təchiz olunmuş laboratoriyalarda şagirdlər müxtəlif təcrübələr apara biləcəklər. Məktəbin kitabxanasında da hər cür şərait yaradılmış, 20 minə yaxın kitab müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Kompüter otaqlarında 57 kompüter vardır. Kompüterlərin hər birinə xüsusi tədris proqramları yüklənmiş və internetə qoşulmuşdur.

Hərbi kabinetə baxış zamanı qeyd olunmuşdur ki, rayonda hərbi təhsilə marağın artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bunun nəticəsində bu il Şərur rayonundan Heydər Əliyev adına Hərbi Liseyə qəbul olan şagirdlərin sayı artmış, 54 şagird Hərbi Liseyə qəbul olunmuşdur ki, onlardan da 5-i Dəmirçi kənd tam orta məktəbinin yetirməsidir. Şagirdlərin istifadəsinə verilən hərbi kabinetə hərbi hazırlıq dərslərinin bundan sonra daha yüksək səviyyədə tədrisinə imkan verəcəkdir.

Məktəbin idman zalında müxtəlif idman növləri ilə məşğul olmaq üçün lazımi şərait yaradılmış, açıq idman qurğuları quraşdırılmışdır.

Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri qeyd etmişdir ki, son 10 ildə ölkəmizdə, eləcə də muxtar respublikamızda təhsilin inkişafına hərtərəfli qayğı göstərilir. Bu dövrdə təhsil

müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, tədrisin səviyyəsinin yüksəldilməsi diqqət mərkəzində saxlanılmışdır. Dəmirçi kənd tam orta məktəbində də tədrisin yüksək səviyyədə qurulmasının nəticəsində hər il ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr qazanılır. 2012-2013-cü tədris ilində məktəbi bitirən məzunlardan 14-ü ali məktəblərə, 3-ü isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Bu da məktəbin pedaqoji kollektivinin səyi nəticəsində mümkün olmuşdur. Kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Yaradılan şəraitə görə minnətdarlıq edən müəllimlər demişlər ki, göstərilən yüksək diqqət və qayğıya öz əməli işləri ilə cavab verəcək, intellektli və vətənpərvər gənclər yetişdirilməsində səylərini artıracaqlar.

Məktəbin həyatında abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmişdir.

Dəmirçidə yeni kənd mərkəzi inşa edilmişdir

Muxtar respublikada aparılan quruculuq işləri zamanı yeni kənd mərkəzlərinin tikintisinə xüsusi diqqət yetirilir. Son 10 ildə muxtar respublikada 82 kənd mərkəzi istifadəyə verilmişdir.

Sentyabrın 16-da Dəmirçidə yeni kənd mərkəzinin açılışı olmuşdur.

Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İbrahim Həniyəzadə bildirmişdir ki, aparılan quruculuq işləri nəticəsində kəndin yolları abadlaşmış, yeni məktəb binası, kənd və xidmət mərkəzləri tikilərək sakinlərin istifadəsinə verilmişdir. Yaradılan şərait sakinlərin rahatlığının təmin olunmasına imkan verir. İnsanların yaşayış səviyyəsi yüksəlir. Bu gün Dəmirçidə kənd təsərrüfatının inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Təkcə bu il kənddən olan torpaq mülkiyyətçilərinə və sahibkarlara 20 min manata yaxın güzəştli kredit verilmişdir. Bütün bunlar Də-



Ali Məclisin Sədri demişdir: “Muxtar respublikanın digər kənd yaşayış məntəqələri kimi Dəmirçi kəndinə də hərtərəfli dövlət qayğısı göstərilir. Bu gün istifadəyə verilən məktəb binası kənddə uşaqların yaxşı təhsil almasına, həkim ambulatoriyası sakinlərin sağlamlığının etibarlı şəkildə qorunmasına, kənd mərkəzi idarəetmənin vahid mərkəzdən təşkilinə, xidmət mərkəzi isə insanların gündəlik məişət tələbatının ödənilməsində mühüm rol oynayacaqdır. Kənd sakinlərinin 914 nəfəri dövlətdən təqaüd, əməkhaqqı və müavinət formasında vəsait alırlar. Həmçinin kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı məqsədilə sakinlərə dövlət tərəfindən güzəştli kreditlər verilir. Bütün bunlar isə sakinlərin məskunlaşmasına, onların rifah halının yüksəldilməsinə və məşğulluğun təmin edilməsinə şərait yaradır”.

Ali Məclisin Sədri demişdir: “Bu gün ölkə-



mirçinin sosial-iqtisadi inkişafına, sakinlərin maddi-rifah halının yaxşılaşmasına mühüm töhfədir. İbrahim Həniyəzadə göstərilən dövlət qayğısına görə kənd sakinləri adından minnətdarlıq etmişdir.

Ali Məclisin Sədri Dəmirçi kəndində kompleks tikinti-quruculuq işlərinin aparıl-

dığını, kəndin muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil olduğunu bildirmiş, bu münasibətlə sakinləri təbrik edərək demişdir: “Dəmirçi muxtar respublikanın böyük kənd yaşayış məntəqələrindən biridir. 6 mindən artıq əhalinin yaşadığı kənddə dövlət qurumlarının fəaliyyəti təmin



edilmişdir. Bu gün isə dövlət qurumlarının fəaliyyətinin təşkili üçün daha müasir şərait yaradılmış, istifadəyə verilən kənd mərkəzində idarəetmə strukturlarının fəaliyyəti gücləndirilmişdir. Eyni zamanda yaradılan şərait sakinlərin müəssisələrinin də vaxtli-vaxtında həll olunmasına imkan verəcəkdir”.

mizdə həyata keçirilən siyasi xətt bütün sahələrdə uğurlu inkişafa səbəb olmuşdur. Göstərilən dövlət qayğısı nəticəsində hər bir Azərbaycan vətəndaşının yaşayışı yüksək səviyyədə təmin edilmişdir. Bütün bunlar ölkəmizdə mövcud olan dövlət-xalq birliyinin nəticəsidir.

Ardı 3-cü səhifədə

Dəmirçi kənd sakinləri də qurulanları və yaradılanları qorunmalı, bundan sonra da kəndin abadlaşmasında, kənd təsərrüfatının inkişafında, yaşıllıqların artırılmasında fəal iştirak etməlidirlər”.

Ali Məclisin Sədri bu işlərin uğurla həyata keçiriləcəyinə əminliyini bildirmiş, açılışı bildirən lenti kəsmişdir.

İki mərtəbədən ibarət olan kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nüma-

yəndəlik, rabitə evi, polis və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, kənd mədəniyyət evi və 70 yerlik zal yerləşir. Mərkəzdə yerləşən iş otaqları zəruri mebel dəstləri və avadanlıqlarla təchiz olunmuşdur.

Kənd mərkəzindəki rabitə evində 320 abonentə xidmət göstərən 512 nömrəlik yeni ATS quraşdırılmış, poçt bölməsi yaradılmışdır.

8329 kitab fonduna malik olan kitabxana da ən müasir tələblər səviyyəsindədir. Baxış zamanı qeyd olunmuşdur ki, kənd kitabxanalarının fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilməli, oxucular kitabxanalara cəlb edilməli, onların mütaliə maraqları artırılmalı, kitabxana-oxucu əlaqələri səmərəli qurulmalıdır.

Binada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyə üçün də yüksək

iş şəraiti yaradılmışdır. Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı üçün də kənd mərkəzində otaq ayrılmışdır. Hazırda ərazi ilk təşkilatının 328 üzvü vardır. Onlardan 127-si gənclər, 52-si isə qadınlardır.

Kənd mərkəzində baytarlıq məntəqəsi üçün müvafiq dərman preparatları və lazımi avadanlıqlarla təchiz olunmuş iş otağı ayrılmışdır. Binada polis sahə məntəqəsinin əməkdaşları üçün də iş otaqları vardır.

Dəmirçidə səhiyyə xidmətinin səviyyəsi yüksəlir



Muxtar respublikamızda səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturunun təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılır. Son 10 ildə muxtar respublikada, ümumilikdə, 134 səhiyyə obyektı tikilmiş, 41 səhiyyə obyektı isə yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur. Dəmirçi kənd həkim ambulatoriyası üçün yeni binanın tikilməsi də bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.

Sentyabrın 16-da Dəmirçi kənd həkim ambulatoriyasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dəmirçi kənd həkim ambulatoriyasının müasir tələblər səviyyəsində qurulduğunu bildirərək

demişdir: “Həkim ambulatoriyasının əsas fəaliyyət istiqaməti kənddə insanların sağlamlığının təmin olunmasından və ilkin tibbi yardımın təşkilindən ibarətdir. Yaşayış məntəqələrində tibbi xidmətin təşkili, ilk növbədə, gigiyenik qaydalara əməl olunması ilə həyata keçirilməlidir. Çünki insan sağlamlığında gigiyenik qaydaların gözlənilməsi vacib şərtədir. Bununla yanaşı, tibb işçiləri hamilə qadınlara patronaj xidmətinin və uşaqlar arasında peyvənd işinin təşkili, əhali arasında maarifləndirmə tədbirlərinin aparılmasını diqqət mərkəzində saxlamalıdır. Son illər muxtar respublikada həyata keçirilən tədbirlər nəticəsində əraziyə uyğun yerli xəstəliklərin qarşısı alınmışdır. Artıq muxtar respublikanın yaşayış məntəqələrində



insanları narahat edəcək ciddi xəstəliklər qeydə alınmır”.

Ali Məclisin Sədri demişdir: “Bütün bunların həyata keçirilməsi üçün yerlərdə səhiyyə işi düzgün təşkil olunmalıdır. Dəmirçi kənd həkim ambulatoriyasında yaradılan şərait bu işlərin həyata keçirilməsinə imkan verəcəkdir. Əhalinin sayına uyğun olaraq yaradılan ambulatoriyada müvafiq ştatlar da ayrılmışdır. Bu da sakinlərə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsinə imkan verəcəkdir”.

Ali Məclisin Sədri bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, kəndlərdə aparılan kompleks quruculuq işləri zamanı

yeni tibb ocaqlarının tikilməsi və müasir avadanlıqlarla təminat, ilk növbədə, bir məqsədə – kənd sakinlərinin sağlamlığının qorunmasına xidmət edir. Dövlətimizin insanların sağlamlığının qorunmasına göstərdiyi yüksək qayğının nəticəsi olaraq, həkim ambulatoriyasında yüksək şərait yaradılmışdır. İki mərtəbədən ibarət olan binada stomatoloq üçün kabinə, palata, doğuş, peyvənd, aptek, ginekoloq və manipulyasiya otaqları yerləşir.

Həkim ambulatoriyası lazımi tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin olunmuşdur. Həliyədə ambulatoriyada 15 tibb işçisi sakinlərə xidmət göstərir.

Binada istilik sistemi quraşdırılmış, həyətdə abadlıq işləri aparılmışdır.

Dəmirçidə yeni xidmət mərkəzi istifadəyə verilmişdir



Sentyabrın 16-da Dəmirçi kəndində yeni xidmət mərkəzinin açılışı olmuşdur.

Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmişdir.

Bildirilmişdir ki, Dəmirçi kənd xidmət mərkəzində 2 bərbərxana, 2 qadın gözəllik salonu, dərzi sexi, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları olmaqla, 3 mağaza fəaliyyət göstərir. Mərkəzdə 9 nəfər işlə təminat olunmuşdur.

Xidmət mərkəzində muxtar respublikada istehsal olunan məhsulların satışına üstünlük verilir. Bu da insanların keyfiyyətli sənaye və ərzaq məhsulları ilə təminatında mühüm rol oynayır.

Ali Məclisin Sədri xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüşmüşdür.

Kənd sakini Rəşid Əsədov qeyd etmişdir ki, bu gün muxtar respublikada bütün sahələrdəki inkişafın məqsədi insan amilindən, onların yaşayış şəraitinin yaxşılaşdırılmasından ibarətdir. Son on ildə ölkəmizdə, eləcə də muxtar respublikada həyata keçirilən tədbirlər ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədəqətin nəticəsidir. Dəmirçi kəndində aparılan kompleks quruculuq işləri kənd sakinlərini daha da ruhlandırır. Hər



bir sakin qarşıdan gələn prezident seçkilərində ümummilli liderimizin siyasi xəttini dəstəkləyəcəkdir.

Ali Məclisin Sədri ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatların regionların inkişafına, insanların rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini bildirərək



davamıdır. Çünki inkişaf kəndlərdən başlanır. Muxtar respublikamızda kəndlərin kompleks inkişafı, insanların rahatlığının təmin edilməsi diqqət mərkəzindədir”.

Ali Məclisin Sədri bu sahədə həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmiş, sakinlərə xoş günlər və firavan həyat arzulamışdır.

Sonda xatirə şəkli çəkdirilmişdir.

* * *

Bu il Dəmirçi kəndində yeni sosial obyektlərin tikintisi ilə yanaşı, bir sıra abadlıq işləri də aparılmış, Dəmirçi kəndindən Kərimbəyli kəndinədək olan 2700 metr yol təmir olunmuş, kənddaxili 700 metr yola asfalt örtük salınmışdır. Kənddə 2100 metr yeraltı, 15000 metrden artıq isə yerüstü kabellər çəkilmiş, 3000 metrlik elektrik xətti yenilənmişdir. Aparılan abadlıq işləri zamanı suvarma və içməli su təminatı da diqqət mərkəzində saxlanılmış, 800 metr içməli su xətti təmir edilmiş və bərpa olunmuş kəhrizdən kəndə 815 metr uzunluğunda su xətti çəkilmiş, bulaq-abidə kompleksi yaradılmışdır.

**Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti**

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Sentyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyə gələn missiyasının muxtar respublikada fəaliyyət göstərəcək müşahidəçiləri Olena Qreçcanyuk və Vida Koren Holmu qəbul etmişdir.

Qonaqları səmimiyyətlə salamlayan Ali Məclisin Sədri qarşıdan gələn prezident seçkilərinin ölkəmizin həyatında mühüm tarixi hadisə olduğunu bildirmiş, ATƏT-in prezident seçkilərinin müşahidə missiyasının fəaliyyətinin vacibliyini qeyd etmişdir. Muxtar respublikada beynəlxalq müşahidəçilərin fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılacağını bildirən Ali Məclisin Sədri qonaqlara missiyalarında uğurlar arzulamışdır.

Səmimi qəbula görə minnətdarlıq edən Olena Qreçcanyuk və Vida Koren Holm bildirmişlər ki, fəaliyyətləri dövründə muxtar respublikada seçki kampaniyasını, seçki qanunvericiliyinin icrasını, eləcə də səsvermə prosesini yaxından izləyəcəklər.

Görüşdə beynəlxalq müşahidəçilərin fəaliyyətinin təşkili və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti



Naxçıvan Hava Limanında gördüyüm bir mənzərə bu qeydlərə təkan verdi, nələisə yadıma saldı. Ayağı şikəst cavan oğlanı xüsusi qurğulu maşına qoydular, həmin maşın təyyarəyə yaxınlaşıb cavanı ora təhvil verdi. Cavanın üzündə təbəssüm vardı. Ona göstərilən qayğıdan çasmış və şikəstliyini unutmuşdu. Mən bu cür mənzərəni xarici aeroportlarda görmüşdüm və şikəstlərə yaradılan şəraitə paxıllığım tutmuşdu. “Bizdə niyə belə olmasın?” – deyə ürəyimdə dəfərlə düşünmüşdüm. Və oldu da. İndi Azərbaycan və onun bir parçası olan Naxçıvan gözələrimiz önündə tikilir, canlanır, abadlaşır.

İlk dəfə Naxçıvana 1996-cı ilin avqustunda getmişdim. “Azadlıq” radiosunun müxbiri kimi eks-prezident Əbülfəz Elçibəydən müsahibə almağa. Qayıdandan sonra “Barı Naxçıvan, yoxsa Naxçıvan barı” adlı yazı da yazmışdım. Təxminən belə: Naxçıvandan Bakıya билет almaq hələ uçmaq demək deyil. Bilet qeydiyyatdan keçirmək də uçmaq deyil. Təyyarəyə oturmaq da uçmaq deyil. Şəhərin hava limanı barbad gündəydi. Təyyarəyə minmək üçün minbir əzabə qatlaşmalıydın.

Məqaləyə reaksiya mütəbat oldu. Aeroport işçiləri cəzalandırıldı, yenilərilə əvəz olundu. İndi o günlər geridə qalıb. Naxçıvan Hava Limanı çox müasirləşib, çağdaş tələblərə cavab verir. Uçduğumuz təyyarə təp-təpəydi. AZAL-a təşəkkürlər. Hələ bir neçə il öncə Türkiyəyə, Qarsda konsulluğumuzun açılışına gedəndə, 2009-cu ildə Naxçıvanın 85 illiyinə dəvət olunan da şəhərin geniş, təmiz küçələri məni sevindirmişdi. İndi də eləcə. Bura bir az Yeni Aşqabada oxşayır. Yol xidmətçiləri hər səhər və axşam küçələri təmizləyir, maşınlar yolları sulayır. Yolda bir çöpə də rast gəlməzsən. 1999-cu ildə Fransaya, Strasburqa gedəndə meşələrə, yollara baxıb köks ötürmüşdüm. Sanki meşədəki ağacların yarpaqları tökülmürdü, yollarda maşınlar yox, tozсорanlar və süpürgələr hərəkət edirdi. Bu qədər təmiz yol olmaz ki... “Bizdə niyə olmasın?” – deyə düşünmüşdüm.

Və oldu da. Hər şənbə günü Naxçıvanda iməcilikdir. Əli bel tutan dövlət qulluqçuları, müəllimlər öz küçə və qapısını təmizləyirlər. Burada hər bir işçi mənsub olduğu idarənin bağçası ilə fəxr edir. Niyə də etməsin ki... Hər tərəf yaşıllıq və gül-çiçək. Yeri gəlmişkən, İsrailin suvarma təcrübəsi Naxçıvanda da tətbiq olunub. Boz çöllüklə uzanan yolların kənarında ağaclar əkilib. Dəməci üsulu ilə suvarılır. Bir az kecməz ki, boz çöllüklərdən

Naxçıvanın özəllikləri və gözəllikləri

əsər-ələmət qalmaq. Şənbə günləri ağacların dibi yumşaldılır, sulanır. Düzdür, bu iməciliklər adamların istirahətindən kəsilir, amma yaxşı, abad ölkədə yaşamaq istəyirsənsə, hər əzabə qatlaşmalısan. Bu ölkə sizin özünüzcün qurulur. İş olan yerdə isə, necə deyərlər, əyər-əskik də olacaq. Qorxulusu ətəldir.

Vətən işgüzarların çiyində ucalır. Naxçıvanlı dostlarım hər şeyin – ərzaqdan tutmuş sementə qədər muxtar respublikada istehsal olunduğunu deyir və açıq-aşkar qürurlanırlar. Naxçıvan dağları rəngbərəngdir. Kərpici daha İrandan almırlar. Hər rəngdə kərpic istehsal edirlər, rəng qatmağa ehtiyac da yoxdur. Xeyir Vətənə və onun insanlarına qalır. Belə bir münasibəti İsraildə gördüm. Onlar vətənlərilə açıq-aşkar fəxr edirdilər. Vətənlə fəxr etməsən, yağılar onu əlindən alacaq. Bu müsibətləri başımız çox çəkib. Azərbaycanın basılmaz qalalarından sayılan Naxçıvan öz dağları və insanları kimi məğrurdur. Vətən öz vətəndaşlarına oxşayır. Çünki Vətən anadır; Oğulsa valideynə bənzəməlidir. Müəllim və şagirdlərin öz formaları var. Aralıdan tanımaq olur: ağ kofta (köynək) və qara yubka (şalvar). Dövlət məmurusansa, ona da uyğun geyinməlisən. Azad həyat istəyirsən, onda dövlət işinlə vıdalaş. Uşaqlar örnəklərlə böyüyürlər. Burada maşınlar təkam-seyrəkdir. Çünki hamı iş başındadır. Maşın siqnalı eşitməzsən. İlk dəfə Londonda bunun şahidi oldum. Şəhərə girişdə tıxac olsa da, o qədər maşından biri siqnal vermirdi. Sanki onların siqnaallarını çıxarmışdılar. Onda da paxıllığım tutmuşdu. “Bizdə niyə belə olmasın?” – deyə düşünmüşdüm. Oldu da. Ən azı Naxçıvanda belədir.

Bakının Vasif Talibovu çatışmır. Siqnal əlindən yatmaq olmur. Yeri gəlmişkən, mən bu barədə cənab nazir Ziya Məmmədova yazıb narazılığımı bildirmişəm. Mənasız bir təsəlli kağızı göndəriblər. Guya düzələcək və guya Nəqliyyat Nazirliyi bu işlə məşğuldur. Bəs nə oldu? “Vozduşka”lar öncə pəncərələri, sonra adamın qulağını deşir, əsəblərini cırmaqlayır. Bu cür siqnallardan heç Tayqa meşələrində də istifadə eləmirlər. Minlərlə adam bundan əziyyət çəkir. Mənə elə gəlir ki, Bakıda maşınların siqnallarını çıxarmaq lazımdır. Bura cəngəllik yox, böyük bir ölkənin paytaxtıdır. Taksilər Bakıdakı kimi adamın qolundan tutub az qala

maşına soxmur. Taksilər sürücülərinin öz forması var: harda olursa-olsun, lap ucqar dağ kəndində. Belə mənzərəni Avropada görmüşdüm. “Bizdə niyə olmasın?” – demişdim. Oldu da. Nəyə, gileydənsə xoşladıklarımızdan yazacaq. Mən Naxçıvanı Quzey Kiprə bənzətdim: öz landşaftı və relyefinə görə. Türklər Kipri “yavru vətən” sayırlar. Naxçıvan da bizim yavru vətənimizdir. Sərhədlərimizdən aralı düşdüyünə görə. Bir zamanlar blokada həyatı keçirən, saatlarla işığa, suya, qaza həsrət qalan Naxçıvan Muxtar Respublikası indi Arpaçayın hesabına özü enerji istehsal edir, hətta qonşu Türkiyəyə də satır. Burada ən uzaq dağ kəndi də qazlaşdırılıb.

Bu torpaq böyük Vətənimizə möhtəşəm simalar bəxş edib. Siyasətçilərdən tutmuş yazıçılara qədər. Ad çəksəm, uzun bir siyahı alınar. Təkcə müasir Azərbaycan dövlətinin qurucusu, siyasət nəhəngi Heydər Əliyevin və nəsrin sütunlarından biri Cəlil Məmmədquluzadənin adını çəksəm, yetərlidir. Vətən siyahı ilə yox, qeyrətli oğulları və zənginliklərilə öyünməlidir və öyünür də. “Haçadağ” Naxçıvanın yolgöstəranı (mayakı), Möminə xatın türbəsi pasportudur. Nuhun məbədinə görmüşdüm. Arzum Əshabi-Kəhfi ziyarət etmək idi. İstəyimə çatdım da. Möhtəşəm ziyarətgahdır. Səliqə-sahman, təmizlik. Adamın ürəyi açılır. Ziyarətgahın girişindəki lövhədə “Quran”dan ayələr yazılıb. Bəzən adamlara adi mətləbləri müqəddəs sözlərlə başa salmaq lazımdır. Çünki belə asan olur. Duzdağ tamam başqa bir əfsanədir. Əziz bir yaxınım Duzdağda mütəlcə olunurdu. Öncələr oranı görmüşdüm, amma bu dəfə yaxından tanıyası oldum. Sovetlər dövrünün ən yaxşı ənənələri burada qorunur: təmizlik, səliqə-sahman, hakim intizamı. Vətənimizin və dünyanın müxtəlif guşələrindən bura şəfa tapmaq üçün gəlirlər və tapırlar da.

Ordubadı ziyarət eləməmək günah olardı. Tarixdən əsl müsəlmanların yaşadığı bölgə kimi tanınan Ordubad öz qədimliyiylə seçilir. Hələ “Şah Abbas” romanını yazarkən bu bölgənin tarixinə vurulmuşdum. Şah Abbasın baş vəzirli Hətəm xan bir zamanlar burada abad işlərlə ad çıxarıb. Ordubad Cümə məscidi bir neçə dəfə təmir olunub yenidən qurulsa da, Şah Abbasın məşhur fərmanı yenə də lap başda qoyulub, divara hörülüb. Bu fərmanla o, Ordubad əhalisini əsl şüa olduğuna, dövlət və Vətən yolunda göstərdiyi şücaətə görə

bütün növ vergilərdən azad edib. Akademik Yusif Məmmədəliyevin ev-muzeyində olduq, bura yenidən təmir olunur, Azərbaycan tarixi romançılığının banisi Məmməd Səid Ordubadının muzeyinə də baş çəkdik, amma iş vaxtı qurtardığından oranı gəzə bilmədik. Ordubadda təmirə ehtiyacı olan qədim binalar çoxdur. Mənə izah elədilər ki, şəhərin küçələri dar olduğundan burada təmir-bərpa işləri aparmaq çətinidir, amma belə bir niyyət var.

Dostlar sağ olsunlar. Həmin günlər qayğılarını bizdən əsirgəmədilər. Yeri gəlmişkən, Naxçıvan Yazıçılar Birliyi üçün gözəl şərait yaradılıb. Şəhərin mərkəzində yerləşən binada səkkiz otaq verilib. Öncələr iki otaqda yerləşən Naxçıvan Yazarlar Birliyi indi azadlığa çıxıb: öz iclas zalları, kitabxanaları, kabinetləri, gənclər otağı.

...Gümüş gölün ətrafını dolandıq, burada salınmış yaşıllıq zolaqları ilə tanış olduq. “Gümüş göl əfsanəsi” filmi burada çəkilib. Şəhur münbit torpağı ilə seçilir, muxtar respublikanı ət məhsulları və meyvə ilə təmin etmək gücündədir. Naxçıvanın rəngbərəng fərel baliqları dillər əzbəridir. Burada baliqçılıq sürətlə inkişaf edir. Möhtəşəm və qədim Araz qürub edən Günəşin şəfəqləri altında bərq vurur, sanki bəyaz bir karvan harasa köç edir. Naxçıvanlıların qonaqpərvərliyi hər addımda özünü göstərir. Bizi hər şeyə qonaq etdilər – yeyib-içməkdən tutmuş bolluca söhbətə qədər... Muxtar ölkədə olarkən burada yetişib boya-başa çatmış naxçıvanlı dostların bazilərilə telefonla hal-əhval tutduq, hamısı öz köməyini təklif elədi. Sağ olsunlar...

Bakıya döndükdən sonra təsadüfən bir tanışımı gördüm. Mərhum şair Polad İlyasın adını daşıyan 13 yaşlı nəvəsi öz xəstəliyi və ailəsinin problemlərilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibova müraciət edib və ondan dəstək alıb. “Çox adama müraciət elədik, amma ən ciddi reaksiyanı Talibov verdi”, – deyə tanışım toxtaqcasına dedi, sanki bütün problemləri həll olunmuşdu.

Hə, indi yadıma düşdü. Naxçıvan aeroportundakı şikəst oğlanın üzündəki təbəssüm həm də minnətdarlıq əlamətiydi: böyük Vətənimiz Azərbaycana, yavru Vətənimiz Naxçıvana və Azərbaycan Hava Yollarına...

Elçin HÜSEYNBƏYLİ
Bakı-Naxçıvan-Bakı
30 avqust-3 sentyabr 2013
("525-ci qəzet", 12.09.2013)

“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq muxtar respublikanın şəhər və rayonlarında müəyyən edilmiş açıq və qapalı yerlər barədə məlumat

S/N	Şəhər, rayon	Şəhər və rayonlarda müəyyən edilmiş yerlərin adı	
		Açıq	Qapalı
1	Naxçıvan şəhəri	Naxçıvan şəhər stadionu	Naxçıvan şəhərindəki Olimpiya İdman Kompleksi
2	Şəhur rayonu	Şəhur şəhər stadionu	Şəhur Rayon Mədəniyyət Evi
3	Babək rayonu	Babək rayon stadionu	Babək Rayon Mədəniyyət Evi
4	Culfa rayonu	Culfa şəhər stadionu	Culfa Rayon Mədəniyyət Evi
5	Ordubad rayonu	Ordubad şəhər stadionu	Ordubad Rayon Mədəniyyət Evi
6	Şahbuz rayonu	Şahbuz şəhər stadionu	Şahbuz şəhər “Araz” kinoteatrı
7	Kəngərli rayonu	Kəngərli rayon stadionu	Kəngərli Rayon Mədəniyyət Evi
8	Sədərək rayonu	Heydərabad qəsəbə stadionu	Sədərək Rayon Mədəniyyət Evi

Baş redaktor:
TURAL SƏFƏROV

Ünvan: AZ-7000,
Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.

Telefonlar: Məsul katib: 545-62-47
Şöbələr: 545-81-44, 545-51-18
Müxbirlər: 545-75-21, Faks: 544-52-52
E-mail: serqqapisi@nakhchivan.az

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılır

Nömrəyə məsul: Səbuhi Həsənov

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnilib və “Əcəmi” NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 3940. Sifariş № 837